

Toplumu bir millət, bütün
bir orqanızma çevirən bir sıra
amillər var. Onlardan biri də
mədəniyyətdir. Ortaq dəyərlər
olan vahid dil, vahid din,
vahid yurd kimi vahid mədəniyyət
də millət olmanın əsas
şartlarındandır.

Azərbaycan arazisində yaşa-
yan və müxtəlif köklərdən gələn
insanları vahid bir Azərbaycan -
Vətən sevgisi birloşdur. Bir də
burda yaşayan xalqların ümumi
səyi ilə yaradılmış bir böyük
Azərbaycan mədəniyyəti var ki,
vətəndaşlarımızın ortaq sərvətidir.

Azərbaycanda bir türk, bir
lezgi və ya talyış, avar, kürd qapı-
sı döy, onların yaşam terzi ilə ta-
naş ol - o zaman bizim milli var-
lığımızın, birliliyimizin kökünü
aydin görəcəksən. Görəcəksen
ki, onların hər biri öz dilini qoruna-
sa da ortaqlı dəyərlər və ortaqlı
mədəniyyətlər onları ehmək birm-
laşdırır ki, heç bir ciddi ayrınlıqla-
rı, ziddiyətləri yoxdur və xaric-
dən nə qədər cehətlər olsa, ne
qədər pullar xarclənse de aynı-
yaylı adamlar, qurqlar qızışdırıb
ortaya atıla da, bu birliyi poz-
maq mümkün deyil. Mədəniyyət
bizim gücümüz, eñ böyük silahı-
mız, eñ böyük müdafiə sistemi-
miz, on perspektivli yolumuzdur.

Azərbaycanda comiyəti raha-
tatsız edən surunlar arasında
tehsil və mədəniyyət ayrıca qeyd
olunmalıdır. Hər ikisinin ölçüm-
u, ya olum qədər heyət məsəle
olduğunu bilməmək güñahdır.
İller uzunu siyasi, iqtisadi,
idarəetlik və mədəniyyət sahə-
sında islahatların zəruri olmas-
ı barədə danışmışq və bu danışq
indi də davam etdir. Başqa sahe-
lərlə işim yox, ancaq mədəniyyət
sahibindən islahatların başla-
şınası üçün qərara gələn məsələ
artıq. İlk növbədə rayon mədəniyyət
söbələri birləşdirilir. Burda bir az dayanaq.

Regional (bizim dilimizdə gö-
zəl adı var: bölgə) birləşkərinin
yaradılmasından hansi məntiqə,
hansi ictimai-siyasi dövlətçilik
mövcəyinə səykiyəndi, əhaliyə
izah olunmamışdır. Əgər quber-
natorluq və ya vilayət sistemini
keçirilirsə, bu, birdəfəlik bayan
edilməlidir. Lakin indilidə belə
sistem görünmür. Sadece bəzi
idarəələr birləşdirilir və müyyən

Mənəcə, bəzi intellekt sahiblə-

Mədəniyyətimizə münasibətimiz



Sabir Rüstəmxanlı,
millət vəzili

rayonlarda yerləşdirilir. Hər rayonun rəhbərliyi müstəqil şəkil-də iştir. Lakin bəzi idarəələr rayon təbəlibindən çıxıb başqa rayona tabe edilir. Məsələn, Yardımlı rayonunun surəhdən, yerdən ucqar dağ kəndindən bir arası alımaq üçün qarda qışda 80-100 km yol gedib qonşu Masallı rayonundakı idarəəye mütəmələşir. Qalib bextine. Həmin gün o idarəəde axtardığın adamları tapacaqsın, yoxsa yox.

Bundan olavə, ister-istəməz, qonşu rayonlardan birinin statusu, resmen olmasa da yüksəkdir. Niyo? Regional idarəənin mərkəzi olaraq seçilən rayonun digər idarəələrindən üstünlüyü nədədir?

Əger bu proses gedirsa donda, bu şəhər mərkəzləri dağdan aranı, xırda rayonlardan böyük rayonlara, ucqardan mərkəzə ucqar yox, əksinə mərkəzindən ucqar, çətin sərafälle olara və əhalisi az olan dağ, surəhəd rayonlarına daşınmaq lazımdır.

Üçqar dağ kəndlərimizdə iş yerlərinin olmaması, illor uzu-
nu kənd təsərrüfatına diqqət
verilməməsi (sükür, indi bu sa-
hədə bəzər əriyir) əhalinin böy-
ük bir qismini şəhərlərə və
başqa əlkələrə üz tutmaq
məcbur edir. Yalnız müslümlər,
həkimlər, mədəniyyət işçiləri -
yəni dövlətdən əmək
haqqı adalar, maşın az-
lığını - çoxluğunu nəzər almada,
kəndlər tərk etmirlər.

Buna görə də əhalisi azalan
ucqarlıarda budoçuya bağlı olan,
dolana bilən adamlarının sayıni ar-
tırırmayıq. Lakin indi gedışat tə-
sindəni.

Mədəniyyət ocaqları, kitab-
xanalar birləşdirilir, sürətli loq-

edilir. Məsələn, son vaxtlarda
Lənkəranda 18, Yardımlıda 5 ki-
tabxana loqiev edilmişdir, bəzi ra-
yonlarda kitabxana və klublar
yarıbabarı azalmışdır. Qalan ki-
tabxana və klublar da özləşəş-
məyə açıqdır və özəlləşdirən adam
de yubanmadan belə yerlərin ta-
yinatını dayışdırıb başqa meqəs
fürsət istifadə edir. Mədəniyyətə
qarşı bə qəsəbə no və vermek
olar? Son onbeş ilde ölkədə
məktəb və idman qurğularının ti-
kintisi sahəsində böyük sıçra-
ğı oldu. Bize mədəniyyət ob-
yektlərinə, kitab neşri, kitabın
yayılması və kitabxanaların yenidən
qurulmasına işinə de bəlsə bir
qayğı göstərilməlidir.

Başa düşürem, kendit kitabxa-
nalarınə əvvəlki maraq qalmayıb.
Kitab fondu köhnəlib, gün-
lərində kitabxanaların qapısı açılmış.
Lakin buna görə kitabxanaların
loqiev etmək yox, onun iş əüssürləri-
ni və kitab fondunu yenileşdirmək,
kitabxanaları yeni texnika
ilə, elektron vəsaitlərə təmin
edib məktəblilərin, kend əhalisini
ni cəməz mərkəzindən əvəz etmək
läzidir. Belə olmayanda
usaqlı-böyükli həmə savadız
mollaların muzelerini dinişmə-
ye üz tutur. Fanatizm, cəhəlet
çümlərin, konar təsirlərin artı, mil-
li birləşməyim və dövlətlim üçün
tohul həkimi olsalar yaram.

Nəticəsi aydın görülməyən,
diqqətli öyrənilib tölli edilme-
yen islahatların uğurları nəticə
verəcəyinə inanmaq çətindir.

Buna bənzər "islahat" başqa
səhərlərdə de ciddi çətinliklər yar-
adır...

Ancaq men bu yaza illərə
yüksek maaş almasa da taleyi
mədəniyyətimizə bağlaşmış
adamlar haqqında danışram.

Başa düşürem iqtisadi çətin-

liklər müyyəyen ixtisarları zəru-
riyyətə çevirir. Lakin, bu iş mə-
dəniyyətə şəmil edilməməlidir.
Büdcədə mədəniyyətin payı o
qədər çox deyil ki, üstəlik orda
hər-hansı hər qənət edəsan və
bu ölkənin maliyyə durumuna
təsir göstərisin.

Bakıda və xarici ölkələrdə
mədəniyyət mərkəzərinin açıl-
ması və s. sahələrdə çox iş görü-
lür. Lakin kəndlərimiz de unu-
dulmamalıdır.

Kitab dükənlərinin və kitab ti-
carətinin Mədəniyyət Nazirliyi-
ne aidiyyatı yoxdur. Bununla be-
lə kitab neşr etməkdə və yay-
maqdə maraqlı olan qurumların
en böyükü bu nazirlikdir. Buna
göre də rayonlarda kitab dük-
ənlərinin yoxa çıxmazı yeni
nəşrərin kənd əhalisine gedib
çatmaması, KİV-lərdə kitab təb-
liği işinə zəifliyi hamıñizi nara-
bat etməlidir.

Bu dünyada kitab sənətinin
nüfuzu gündən-günə artır. Qon-
şularımızın "Mosfilm" və Mos-
vanın kinoteatr şəbəkəsinin işgal
etməsi de tasadufi deyil. Çox az
Rusiya filmi tapmaq oları ki, orda
bir erməni obrazı olmasın və do-
layı yolla biza satışlaşmasın.

Bizdə neçə iller onça qərar
qəbul edilsə de "Azərbaycanfilm"
hələ də tezmirini gözleyir və da-
gilımlı vəziyyətdədir. Bir aliş-ve-
riş mərkəzi az olsun, ölkənin hal-
ına təsir etmə, amma onu pulu-
na çox müsər bi kinostudiya ti-
kib avadanlıqla tomin etmək olar.

Burada ister-istəməz bir sual
yaranır: ümumiyyətə, bize mə-
dəniyyət lazımdır? Yox deyən
tapılmaz. Lazımdırsha yuxarıda
göstərdiyim problemlər həll-
olunmalıdır...

Bunlar ölkə üçün strateji
əhəmiyyəti olan işlərdir və
xiro sahnəmamalıdır.